

“İkimizdən birimiz dünyaya gəlməsəydik....”

Hamlet İsxanlı: “Həyatımdakı 5 xanımın daim qədrini bilməyə çalışıram”

-Qadın bəşəriyyətin ən nəcib və gözəl xilqətidir. Sevməyi bacarır və hər zaman qayğı, diqqət istəyir. Azərbaycan xanımlarının qəlbləri genişdir və onlar rahatlıqla kişilərin ürəklərini fəth edirlər. Kişilər isə çox zaman öz liderlikləri, böyüklükləri haqqında danışıqlar da, bunu etiraf etməliyik ki, ailə adlı hakimiyyətin ürəyi də, canı da qadınlardır.

Mən başda həyat yoldaşım Nailə xanım və dörd qız övladım olmaqla bütün xanımları təbrik edirəm. Onu da qeyd etmək istəyirəm ki, həyat yoldaşım bəzən şerlərimə musiqi də bəstələyir və biz bir yerdə mahnılar ərsəyə gətiririk. Mən ona həyatının musiqi, şeir qədər gözəl olmasını arzu edirəm.

Mən xoşbəxt atayam, dörd ağıllı qız övladım var, onlardan üçü hazırda xaricdədir. Aygünlə Aytən İngiltərədə çalışırlar, Zeynəb qızım İstanbulda həkimdir , ən kiçik Ülkər qızım isə İngiltərədə oxuyub, indi isə Azərbaycanda psixologiya mərkəzi açır, özü də psixoloqdur. Mən övladlarıma həmişə gözəl əhval-ruhiyyədə olmağı və səadət dolu günlər arzu edirəm.

Həyatımda olan bu beş xanımın daim qədrini bilməyə çalışıram. Düzdür, bəzən hədiyyələr almağı unutsam da, qəzetiniz vasitəsilə öz həyat yoldaşımı şeirimlə təbrik etmək istəyirəm:

İkimizdən birimiz

Dünyaya gəlməsəydik...

Günəş nur saçmağında,

Qartallar uçmağında,

Davam edərdi, gülüm.

Eşq coşanda sinədə

Qız-oğlanlar yenə də

Yallı gedərdi, gülüm.

Bizsizdə həyat vardı,
Boş qalmazdı yerimiz;
Qiyamətmi qopardı,
İkimizdən birimiz
Dünyaya gəlməsəydik?
Dünyada tam ahəng var-
Tənha ulduzlar yanar,
Aləm nura boyanar,
Milyonlara ruh verər
Bir qəlbdəki duyğular
Qığılımdan od törər,
Damcılardan dalğalar
Zərrədə saysız hünər,
Hər ahəngdə min rəng var,
Dünyada tam ahəng var.
Günəş aya baxmasa,
Ay yerə nur saçarmı?
Qoşa qanad taxmasa,
Quşlar şövqlə uçarmı?
İkimizdən birimiz
Dünyaya gəlməsəydik,
Bu günü görməsəydik,
Görün nə baş verərdi.

Kim ağlar, kim gülərdi?

Bizə nə dərdi, gülüm,

Dünyaya gəlməyimiz,

Sevib-sevilməyimiz

Yazı-qədərdir, gülüm.

Bir söz deyim müxtəsər,

Məhəbbətdir hər əsər.

Bir vurmazdı qəlbimiz,

Yazılmazdı şerimiz

İkimizdən birimiz

Dünyaya gəlməsəydik

Dünyanı eşq yaşadar,

Vurğunluqdan xoş nə var?!

Kim deyər ki, sevdalar

Gəldi-gedərdi, gülüm?!